

DƏRDİNİ GİZLƏDƏN ADAM

... Bir dəfə səhər-səhər işə gəlib masanın arxasında əyləşəndə mənə dedilər ki, səni bir nəfər axtarır. Və o bir nəfər də elə həmin an otağımiza daxil oldu və özünü təqdim etdi:

- Qorxmaz Abdulla, yazıçı-publisist!

Sözün düzü, bu imza mənə çox tanış idi. Ən azından onun müxtəlif qəzətlərdə imzalarına tez-tez rast gəlmişdim. Öz doğma vətəni Cəbrayilla bağlı publisist yazılarını oxumuşdum. Və o yazıların da ruhu, dil, üslubu və şirinliyi məni heyran eləmişdi...

... Əlindəki yazını mənə təref uzatdı və dilləndi ki, sizin bu yaxınlarda bir yazınız çap olunub: "Dizayner məsul katibdirmi?". Bax, həmin yazıyla bağlı öz fikirlərimi, düşüncərimi yazmışam. Qələma alındığınız mövzu mənim üzəyimcədir. Mən də o yazının nöqtəsinə, vergülünə toxunmadan qəzetimizin növbəti nömrəsində çapa hazırladım...

Bax, həmin gündən bizim aramızda bir isti münasibət və bir səmimiyyət yarandı. Gördüm ki, vətən dərdi, yurd dərdi, el-oba dərdi onu çox narahat edir. Öz yurdundan, yuvasından perik düşəndən sonra Bakıya üz tutub. Özü də Yeni Gündəşlidə yaşayı. Mənim də Yeni Gündəşlidə yaşadığımı biləndən sonra sevindi. Dedi ki, görüşə bilməsək də, heç olmasa telefon əlaqəsi yaradarıq...

Bu günlərdə Qorxmaz Abdulla mənə telefon açmışdı. Bir az Cəbrayıldan danışdıq, bir az Füzulidən səhbət açdıq, bir az da Cəbrayılın çinarlıqlarını, buz bulaqlarını, gözəl mənzərələrini xatırladıq. Və dedi ki, bu yaxınlarda mənim 80 yaşı tamam olur. Amma sözün düzü, ona heç 80 yaş vermək olmaz. Ən azından ona görə ki, maşallah, çox qıraqdı, həm də həmişə ovqatı nikbin olur.

... Hər adam belə 80 yaşda gümrəh və sağlam qalmır. Onun gümrəh və sağlam qalmasına üzəyinin təmizliyi, səmimiyyəti, heç kimin

paxılığını çəkməməsi və ən nəhayət, dupdurul bulaq suyu kimi təmiz olmasına dair. Ümumiyyətlə, humoru, duzu, şirinliyi olan adamlar heç vaxt başqaları kimi tez qocalmırlar. Onların ömrünü bax, beləcə, o yumor, o şirinlik, o duzlu luq uzadır...

Qorxmaz Əvez oğlu Abdullayev 1940-ci ildə Cəbrayıl rayonunun Papı kəndinə anadan olub. M.Qorki adına (indiki akademik M.Mehdizadə) şəhər orta məktəbini bitirib. Və sonradan müxtəlif yerlərdə çalışıb. Və düşünüb ki, ali məktəbə qəbul olmaq lazımdır. Hərbi xidmətdən qayıdan sonra V.I.Lenin adına ADPI-nin (indiki ADPU) filologiya fakültəsinə daxil olub və oranı müvəffeqiyətlə bitirib. Teyinatla Cəbrayılın Quyucaq kəndinə gəlib. Orda bir müddət işləyəndən sonra Şükürbəyli və Daş Veysəlli kənd məktəblərində müəllim işləyib. Harda çalışıbsa, harda işləyibsə, orda bir müəllim, bir ziyanı kimi hamının hörmətini qazanıb. Əlbəttə, yaxşı müəllim olmaq olar, yaxşı insan olmaq isə ikiqat xoşbəxtlikdir. O, şagirdlərin və valideynlərin nəzərində, xatırsında həmişə yaxşı müəllim, yaxşı insan kimi qalıb. Heç vaxt kiminse yanında başısağlığı olmayıb. Əksinə, həmişə başını uca tutub...

Sonralar o, mətbuat sahəsinə qədəm basıb. Bir-birindən gözəl zarisovkalar, ocerklər, yumoristik yazılar, müsahibələr, bədii-publisist və elmi-metodik məqalələr qələmə alıb. Hər birini də oxucular çox böyük həvəslə izləyiblər. O, mətbuatda müxbir, xüsusi müxbir, şöbə müdürü, məsul katib, redaktor müavini vəzifəsinə qədər yüksəlib. Amma onun üçün ən böyük vəzifə, ən böyük şərəf istedadlı və iti qələm sahibi olması idi...

Zarafat deyil, 50 il Azərbaycan mətbuatında bir-birindən gözəl və rəngarəng yazılar qələmə alıb. İndiyədək onun 15 kitabı, 5 povesti işiq üzü görüb. Bu kitablarda vətən uğrunda döyüşən, şəhid olan igidlə-

rin obrazı yaradılıb, qaçqın və köçkünlərin əzablı və əziyyətli, iztirablı həyatı təsvir edilib. Onun "Səni harada axtarıram", "Sənsiz...səninlə", "Gecə yaman uzunmuş", "Mən səndən ayrılmazdım", "Azərbaycan muğamati şagirdlərin vətənpərvəlik məktəbidir", "Burdan bir atlı keçdi", "Orta məktəblərdə musiqi dərsləri", "Ömürdən o üzə uzanan yollar", "Nəğmələrə dönən lal haray-



lar", "Ötən günlərimdə yadda qalan məqamlar" kitabları oxucular tərəfindən böyük sevgiylə, məhəbbətle qarşılınb.

Allah-Təala yazıçı-publisist Qorxmaz Abdullanı çox istəyir. Ona görə ki, Ulu Yaradan Qorxmaza üç istedad bəxş edib: xanəndəlik, yazıçı-publisistik və bir də pedaqoqluq! Bu üç sənətin hər biri onu zaman-zaman üzü işığa, üzü üfüqə və üzü günəşə sarı aparıb. Onun çox gözəl və qeyri-adi məlahətli səsi var. Bu da təsadüfi deyil. Çünkü Qorxmaz Abdulla Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində oxuyub. Onun şirin səsi Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda çoxlarının yandında qalıb.

İlk baxışdan adama elə gəlir ki, Qorxmaz Abdulla çox qaraqabaq, qanıacı və adama yovuşmaz insandı. Ancaq elə ki, bu ziyanı, bu insan-

la çox yox, yarım saat söhbət edir-sən, görürsən ki, onun içi necə işiq-la doludur, onun varlığı yumordan və şirinlikdən yoğrulub. Bax, belə insanlarla hara desən getmək olar. Dostluq da eləmək olar, duz-çörək də kəsmək olar...

Qorxmaz Abdulla 35 il qüsursuz olaraq dövlət qulluğunda çalışıb. Müxtəlif fəxri fərmanlar və təşəkkürnamələr alıb. Və onunu üçün ən böyük mükafat yazıçı-publisist kimi qiymətləndirilmeyidir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Araz" ədəbi, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Şərəf" ali media mükafatlarının laureatıdır və Prezident təqaüdçüsü olub.

Bu adam nə qədər istedadlıdırsa, nə qədər qabiliyyətlidirse, bir o qədər sadə və səmimidir. Dağ boyda vətənindən didərgin düşüb - Cəbrayılı itirib... doğma kəndini itirib... dədə-baba torpağını itirib... Amma bu dərdi, bu kəderi heç vaxt qabartmayıb, yurd həsrətini də, vətən dərdini də elə içində çəkər və dərdini həmişə gizlədər. Mən dərdini gizlədən adamları qürurlu görmüşəm... vüqarlı görmüşəm... heç ki-mə eyilmədiyi görmüşəm... Ele uca dağ kimi, uca çınar kimi dayanıb o dərdin qabağında tərəpənmir ki, tərəpənmir. Və bu dərdli adamlar öz içindəki kədəri, ağrı-acını heç vaxt Qorxmaz Abdulla kimi başqasına ötürmür. Əksinə, onlar başqasına sevgi verir, gülüş bəxş edir və onlara qəlbinin işığını ərməğan edir.

Qorxmaz Abdulla, 80 yaşın mübarək! Ay dərdini gizlədən adam, gün o gün olsun ki, bu ağır dərddən çıxasan, 85-i, 90-nı doğma kəndində, doğma Cəbrayılında qeyd edəsən və səni sevənlər də yiğisə masanın ətrafinə. Tut araqını demirəm, elə Cəbrayılın buz bulağından su içib sənə can sağlığı arzulayalar. Bir daha 80 yaşın mübarək, qardaş!

Faiq QISMƏTOĞLU